

TƏSVİRİ

DL-6CPYS-170 [çay yarpağı təyyarəsi dairəvi ekran çeşidləmə maşını](#) ilkin və təmizlənmiş çay fabrikləri üçün xüsusi seçim maşınlarından biridir. Çayın emalı texnologiyasında bükülmüş çayın uzunluğunu və blokun ölçüsünü ayırmaq üçün istifadə olunur. Qara çay, yaşıl çay və oolong çayının müxtəlif ələkləmə əməliyyatları üçün uyğundur.

ÜSTÜNLÜK

Bu maşın iki hissədən ibarətdir: dairəvi ekran maşını və konveyer kəməri. Elektrik mühərrikləri ilə ayrıca idarə olunur.

Emal ediləcək çay yarpaqları çay vedrəsindən konveyer lentinə, sonra isə konveyer kəməri vasitəsilə ələk yatağına daxil olur. Çay yarpaqları dörd tərəfli ələkdən keçirildikdən sonra çayın süzülməsi əməliyyatını tamamlamaq üçün çay çıxışından çay altlıqlarına tökülür. Dəzgahın əsas shaftı vibrasiyanı azaltmaq effektivinə malik eksantrik blokla təchiz edilmişdir. Çay hazırlama prosesində əvəzolunmaz maşındır.

TƏTBİQ

[Çay seçmə çeşidləmə maşını](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Qara çay	2-10 Saniyə
Yaşıl çay	2-10 Saniyə
Ağ çay	2-10 Saniyə
Oolong çayı	2-10 Saniyə
Bitki mənşəli çay	2-10 Saniyə

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

SPESİFİKASIYA

[Çay yarpağı süzən çeşidləmə maşınının](#) spesifikasiya siyahısı:



得力机械

Circular Sorting Machine DL-6CPYS-170



5 Outlets

500-700kg/h

Sort Different Length Tea L:410cm W:170cm H:220cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

Model	DL-6CPYS-170
forma	T�k qat d�rd ekran fırlanan
Satıř n�qt�ləri	5
Ekran s�thinin �yilm� bucađı	6.5 d�r�c�
Ekranın �l�us�	1700 * 700 mm
Elek yatađının d�nm� radiusu	30 mm
�l�k yatađı s�r�ti	230 rpm
G�c	1.1KVt
Tutum	500-700 kq / saat
Demans	4100 * 1700 * 2200 mm

X susi ehtiyacınız varsa, m řt ril rin ehtiyaclarına uyđun olaraq f rdil řdiril  bil r.

FOTOLAR

Assistant
Dell Tea Machine

力. 5500g

Circular Sorting Machine DL-6CPYS-170



5 Outlets

500-700kg/h

Sort Different Length Tea L:410cm W:170cm H:220cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

与茶结缘，始于2012

展厅

富貴吉祥好運來



工业设计制造茶机

展厅


富貴吉祥好運來











ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Can ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓